

Sevindik Nəsiboğlunu hələ gənc də adlandırmış olmaz. O hələ yeniyetmədir. Yaşın 13-cü ilini addımlayır. Əlbəttə, onun günümüzəcən yazdığı, yaratdığı ədəbi fəaliyyətinin barı-bəhəri olan kitabları ilə müqayisədə bu yaş təəccüb doğura bilər. Amma təbiətdə möcüzələr olduğu kimi cəmiyyətdə də ağımızın, düşüncəmizin az qala qəbul edə bilmədiyi qeyri-adiliklər var. Sevindik Nəsiboğlu 4 kitabın müəllifidir. Bu kitabların hər biri onun kimliyini görmək üçün bəs edəcək gücdədir. "Dünyamsan Azərbaycan", "Hərdən uçmaq istəyirəm", "Könüllərə yol gəzirəm" poetik kitabları və nəhayət, "Ulu Naxçıvanım" ədəbi-tarixi-publisistik əsəri onun təkcə ədəbi mühitdə yox, həm də jurnalistikada dəqiq yerini göstərdi. Onu da deyim ki, Sevindik Nəsiboğlu Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bizim "Kredo"da redaksiya heyətinin üzvü kimi də ədəbi jurnalistik fəaliyyətindən başqa fəal ictimai iş də aparır. Artıq iki ildən çoxdur ki, o, istisnasız olaraqqəzətin dərc olunan bütün saylarında çox maraqlı yazıları ilə çıxış edir. Bu yeniyetmə müəllifin sosial şəbəkədəki fəallığını da desək, onda, qeyri-adiliyi heç bir təəccüb doğurmaz.

Dünyada belə fenomenlər olub. Cox kiçik yaşlarından tanınan rəssamlar, müsiqicilər, hətta riyaziyyatçılar

düşməni vahiməyə salırdı. Ölümə gedən oğullar şəhidlik şərbəti içdikcə ölməzliklərini qazanırdılar, əbədiyyət axtarırdılar. Əslində elə S.Nəsiboğlunun da məramı, məqsədi budur ki, öz yazıları ilə bu qəhrəmanların adlarını əbədiləşdirsin, onlara əbədiyyaşarlıq bəxş etsin.

Beləliklə, S.Nəsiboğlunun "Möhtəşəm zəfərin nişanəsi" kitabı zəfər yolunun xronikası, mühəribənin gündəliyi və qələbəyə möhtəşəm zəfər tağı kimi araya-ərsəyə gəldi.

Onun yeniyetmə qəlbindəki hələ uşaqlıqdan ayrılmayan duyğularının sözə çevrilən rəngləri vətən sevgisinin solmayan çiçəkləri kimi səhifələrə yığıldı. Sevindik Nəsiboğlu doğru olaraq ədəbi mühəribə gündəliyini Tovuz döyüşlərindən başlayır.

Müəllifin ürək çırpıntılarını elə ilk səhifələrdən hiss edir. Hər söz canlı varlıq kimi müəllifin daxili "mən"inin səsi kimi üzə çıxır.

Oxucu diqqətini Sevindik Nəsiboğlunun düşüncə axarına yönəltmək istərdim: "O günləri heç vaxt unuda bilmərəm. Dünənki yox, indiki kimi xatırlayıram. 12 iyul gecə vaxtı atəşkəsin pozulmasından xəbər tutdum. İlk şəhidlərimizin olduğu andan dərindən kədərləndim. Ertəsi gün bütün televiziylər və sosial şəbəkələr Tovuz döyüşləri barədə xəbər yay-

"30 ildə generalı şəhid olmayan vətən" düşüncəsi nələrdən xəbər vermir? Yəni müəllif demək istəyir ki, daha nəyisə gözələməyin yeri yoxdur. Əqidələrin, amalların, düşüncələrin səfərbər olunma zamanıdır. Bəli, general Polad Həşimovun həyəcanlı notlarla yaradılan obrazı artıq Qarabağ uğrunda mübarizənin yeni mərhələyə daxil olmasından xəbər verir.

Sevindik Nəsiboğlunun döyük mühitini təsvir edərkən sükutla, səssizliklə gurultuları, mühəribə zəlzələsini qarşılaşdırması həm də onun nə qədər



əşqılıq şəhid olanlar qisasını aldılar! Sən ruhunla azad etdiyin Şuşada Zəfər bayrağını da öz ruhunla dalgalandırmışın! O bayraqəbədiyəşərin nişanəsidir". Şeir kimi oxunan, nəgmə kimi ötən sətirlər göstərir ki, onun ruhu necə səfərbər olub. Onun varlığı başdan-başa döyük əzminə köklənib. Təsəvvüründə, xəyalında canlandırdığı odlu səhnələri, qanlı çarpışmaları artıq kifayət qədər zəngin olan söz ehtiyati ile süsləyir.

Sevindik Nəsiboğlunun "Möhtəşəm zəfərin nişanəsi" kitabını şərti olaraq 3 bölməyə ayırmaq olar. Doğrudur, bu kitab məzmunu, mahiyyəti, ideyası ilə bütövdür. Heç bir bölgüyə tabe olmur. İstər şəhidlərin yaşam yolu haqqında qısa xronikal qeydlər, istər geniş publisistik yazılar və istərsə də şeirlər mahiyyəti etibarı ilə bir müstəvidə götürür.

Sevindik Nəsiboğlunun kitaba toplanmış əsərlərinin qəhrəmanları da müəllifdən aldıqları sevgi payı ilə fərqlənmir. Çünkü müəllif üçün vətən torpağına qanı axmış hər bir oğulun adı əzizdir, qanı mütqəddəsdir. Bu qəhrəmanların döyük yolunun Suqovuşanda, Füzulidə, Cəbrayılda, Zəngilan-da, Qubadlıda, Ağoğlunda (Hadrut)... harada bitməsindən asılı olmayıaraq onların qəhrəmanlığı ölçüyəgelməzdir.

Sevindik Nəsiboğlu tərənnüm etdiyi hər bir qəhrəmanla Qarabağı qarış-qarış gəzir, onlarla birgə savaş yolu keçir. Hətta qəhrəmanlarına dəyən gülənin ağrısı onun canını da oda bələyir. Varlığında gözə görünməz gülər açılır. O, bu güləri düşmən gülələrinə sıpər edir. Onların ölümüzlük yolu dastana çevirir, yazıya gətirir.

S.Nəsiboğlunun yazı yolunu bütövlükdə 44 günlük savaş yolu yeni çalarlar, yeni rənglərlə zənginləşdirmişdir. Onun əlçığın, yanğılı publisistikasını bir çox hallarda şeirlərdən ayırmamışdır. Ayrı-ayrı parçalar o qədər poetik əhval kəsb edir ki, nə vaxt mahiyyətin şeirə çevrildiyini oxucu hiss etmir. Yazılar bir-birinin davamı kimi oxunur, elə buna görə də Sevindik Nəsiboğlunun bu kitabını bütövlükdə bir nəğmə kimi də qavramaq olar.

Əlbəttə, Sevindik Nəsiboğlunun bu zəfər ruhu ilə oxunan nəğmələri Ləçin, Kəlbəcər, Ağdam və Şuşa motivləri ilə zirvəyə çatır.

Müəllif hansı yazısını hansı formada yazacağını qabaqcadan düşünmür. Sədəcə obrazı tanır, obrazı görür. Onu ruhuna, varlığına çəkir. Bundan sonra onun varlığından hansı səs gəlirsə, həmin səsi olduğu kimi yazıya alır. Ona görə də bütün mətn boyu (kitab boyu) yazılar təbii şəkildə növbələnir. Bəzi yerlərdə müəyyən qədər poetik forma alır, bəzi yerlərdə düşüncələr öz axarı ilə çağları: "Kimdir keçilməz cığırlardan keçən, Kimdir şəhadət şərbəti ni içən, Kimdir döyüslərdə həm önde gedən, Kimdir nurlu zəfəri mümkün edən, Kimdir düşmənindən qisasın alan, Düşmənin canına vəlvələ salan, Kimdir mümkünzsü məmkün eyləyib, Şuşada zəfər bayrağın ucaldan, Üçrəngli bayrağı dalgalandıran?". Bu mətnin yalnız ruhunu qavrayıraq. Onun poetik biçimdə, yaxud publisistik fonda görünüşü bizim üçün fərqli etmir. Əsas odur ki, müəllif varlığından gələn səsi olduğu kimi yazıya gətirir.

(Davamı var)

## MÖHTƏŞƏM ZƏFƏRİN NİŞANƏSİ, yaxud şəhidlik yolunda solmayan ciçəklər

belə var ki, dünya mənəvi irləndə öz payları ilə əbədi yaşayırlar.

Sevindik Nəsiboğlunun qeyri-adiliyinə təccübənlənlər üçün bir fakt da əlavə edim. Bizim kəndimizdən həm də qohumumuz olan iki uşaq elə Sevindik yaşda Amerika universitetlərinin tələbələridir. Doğrudur, onlar riyaziyyat sahəsində parlayırlar. Amerikada yayılmışlanan verilişlərdə bu yeniyetmələrin təxəyyül, ədəbi-publisistik özünüifadə imkanları kifayət qədər görür. Bir qədər obrazlı desək, biz öz əjdahamızla nə üçün fəxr etməyək?!

44 günlük mühəribənin zəfəri, əlbəttə, birinci növbədə ordumuzun və möhtəşəm siyasi iradə və hərbi rəhbərlik gücü göstərən Ali Baş Komandanımızın qələbəsidir. Söz yox ki, bu mühəribədə xalqımız da səfərbər olmuşdu. Böyük birlik Qarabağın azadlığı naminə öz gücünü göstərirdi. Sadə zəhmət adamlarından tutmuş söz-sənət adamlarına qədər hər kəs bu mühəribədə iştirak edirdi. Bu bir il Sevindik Nəsiboğlunun yazdıqlarını, yaratdıqlarını gözdən keçirdikcə qəlbim qürur hissi ilə döyüñür. 700 səhifədən çox kitabın müəllifi S.Nəsiboğlu, əgər belə demək mümkünsə, mühəribənin gündəliyini yazdı. Onun iti və diqqəti nəzərləri sanki göy üzündən od tutub yanan bütün Qarabağı izləyirdi. Onun iti nəzərləndən heç nə yanyarındı. Ordumuz qələbəyə doğru irələdikcə Sevindik Nəsiboğlu da öz sözü ilə ordumuzu müşayiət edirdi.

Bu mühəribə həm də Azərbaycan xalqının yetirdiyi oğulların, ordumuzun əgidəsgərlərinin necə vətənsevər olduqlarını da dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın çıxışlarında qeyd etdiyi kimi Azərbaycan əsgərləri ölümün üstüne yeri yirdi və elə bu da

mağa başladı. İlk şəhidlərimizin dəfnlərindən olan görüntülər ürəyimi parçaladı. Sonra isə dayimoğlu Saleh Həsənovun Tovuzun Dondar Quşçu kəndində artilleriyada şəhid İlqar Mirzəyevin komandanlığı altında qızığın döyüslərdə iştirak etdiyini eşitdim. Bütün əsgərlərimizin sağ-salamat bu döyüslərdən qələbə ilə çıxmamasını Allahdan arzu elədim. Ertəsi gün alacağımız məlumatdan isə xəbərsiz idik. Bu xəbər Azərbaycan xalqının yenidən oyanışına təkan verəcəkdi. 14 iyul günü, tarixə çevrilən o gün General-major Polad Həşimov şəhidliyə yüksəldi! 30 il generalı şəhid olmayan bir ölkəni bu xəbər necə dərindən sarsıdırsa, bizi də sarsıdı. Eşitdiklərimizə inana bilmədik. Həmin gün neçə-neçə qəhrəmanlarımız şəhid verdik. 15 iyul gününün səssizliyini 16 iyul günü əsgər Nazim İsmayılovun Tovuz döyüslərində sonuncu şəhid olması xəberi pozdu. Bu xəbər bize "Bəsdir!" demək üçün kifayət idi. Döyüslər səngidi, yara isə sağlamadı. Qisas alovunda yanın odlar ölkəsinin mərd oğulları, iştirada, ehtiyatda olan zabitlər, əsgərlər Qarabağ uğrunda səfərbər oldular! "O gün olsun ki" sözü tarixə qovuşacaqdı, mühəribə gözənləndirdi!. İlk baxışdan mətn duyğulanmalardan ibarətdir, amma müəllifin yüksək həyəcanla, faktları mənalandırma-mənalandırma düşüncənin dərinliklərinə irəliləməsi göstərir ki, yazı oxucuya təkcə təəssürat bəxş etmir, həm də onu məlumatlandırır. Hər bir faktın özü elə təsir əhatəsi yaradır ki, mühəribənin miqyası, ordumuzun əzmi və həm də mühəribənin dəhşətləri haqqında məlumat ala bilirik. Elə təkcə bir ifadəni diqqətə çəkirəm:

müşahidə ehtiyatına sahib olduğunu göstərir.

Müəllifin düşüncələri axın kimi gəlir. Sanki mənbəyini dağlardakı gurultulu yağışdan alan sel mənzərəsi elə bu düşüncələrlə görünür. Yəni bu qarşışılınmaz bir axındır. Maraqlıdır ki, sözün, fikrin, düşüncənin zəncirvari əlaqə ilə axını şəhidlərimizin önündə qarşışılınmaz hücum axını təsəvvür etməyə imkan verir. Müəllif kitabın ilk səhifələrində elə bu ovqatla irələyir: "21 sentyabr günü şəhid olan Elşən Məmmədovun qisas günü artıq hazır id. Təlimə gedən çağırışçılar bir neçə gün sonra zəfər tarixini yazmağa başladılar! Gün Zəfər günü idi! Həyat tamamilə dəyişirdi! Şəhidlər verildi, ancaq qisası alınan və qisas alan Şəhidlər! Və sonra bu yol Şuşadan da keçdi! Şuşada Zəfər bayrağını dalgalandırdı! Bütün şəhidlərimizin ruhu şad oldu! Ali Baş Komandan Tovuz döyüslərində Şəhid olan hərbçilərimizi "Hərbi xidmətlərə görə", "İgidliyə görə", "Vətən uğrunda" medalları ilə və "Milli Qəhrəman" fəxri adı ilə təltif etdi". Fəxri adları, təltifləri yada salan müəllif sanki gələcək oxucusunun diqqətinə çatdırır; bu təltiflər mühəribədə döyükən əsgər və zabitlərin əsas məqsədi deyil. Onların əsas məqsədi uzun müddət azığın düşmən tapdağında qalmış vətən torpağının canı, qanı bahasına azad etmək idi. Ali Baş Komandan özünün iti nəzərləri ilə döyüşü, mühəribənin gedisatını, zəfər yürüşünə başlangıcı çox diqqətlə izləyir və bu izləmənin nəticəsini qəhrəmanların hünərlərini təsdiq edən fəxri adlarda, təltiflərdə görürük və onu da görürük ki, o necə həssaslıqla qəhrəman generala üz tutur, xıtab edir: "Cənab General, rahat uyu! Səndən sonra qisasının

**Əli Rza XƏLƏFLİ**  
19.10.2021